

KAFKAS UNİVERSİTETİ
XARİCİ VƏTƏNDAŞLAR ÜÇÜN MÜRACİƏT BLANKI

1. ŞƏXSİ MƏLUMATLAR

Soyadı	
Adı	
Vətəndaşlığı	
Doğulduğu tarix	
Doğulduğu yer	
Cinsiyyəti	Qadın Kişi
Yazışma Ünvanı	
Telefon	
E-mail	

2. ORTA TƏHSİL HAQQINDA MƏLUMAT

Məzun olduğunuz məktəbin adı	
Məzun olduğunuz məktəbin yerləşdiyi ölkə və şəhər	
Məktəbdə aldığınız orta qiymət	

3. MÜRACİƏT EDİLƏN PROQRAMLAR

	Müraciət edilən proqram
	Müraciət etmək istədiyiniz proqramları sıra ilə yazın.
1	
2	
3	
4	
5	
6	
7	
8	
9	
10	

4. İMTAHAN NƏTİCƏLƏRİ

Zəhmət olmasa, verdiyiniz imtahanları, nəticələri və imtahan tarixlərini göstərin.

Yuxarıda göstərilən məlumatlar tam və doğrudur.

Tarix :/...../.....

İmza:

MÜRACİƏT ŞƏRTLƏRİ

Müraciət edən namizədlərdən	
<p>a) Orta ümumtəhsil məktəblərinin son sinfində oxumaları və ya məzun olmaları şərti ilə:</p> <ol style="list-style-type: none">1. Xarici vətəndaş olanların2. Türkiyə Cümhuriyyətində anadan olaraq, Türkiyə Cümhuriyyəti vətəndaşı olub, Daxil İşlər Nazirliyindən Türkiyə Cümhuriyyəti vətəndaşlığından çıxma icazəsi alanlar və bunların Türkiyə Cümhuriyyəti vətəndaşlığından çıxma sənədində qeyd olunan, yetkinlik yaşına çatmayan övladlarının aldığı 5203 sayılı qanunda göstərilən haqlardan istifadəsi ilə bağlı sənəd sahibi olduqlarını sənədləşdirənlərin3. Xarici ölkə vətəndaşı olub sonradan Türkiyə Cümhuriyyəti vətəndaşlığına keçən ikili vətəndaşlığı olanların4. Türkiyə Cümhuriyyəti vətəndaşı olub orta məktəbin son üç ilini Şimali Kipr Türk Cümhuriyyətini çıxmaqla, xarici ölkələrdə bitirənlərin5. Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşı olub, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan və Şimali Kipr Türk Cümhuriyyətində orta təhsilini tamamlayan GCE AL imtahan nəticələrinə sahib olanların <p>müraciətləri qəbul edilir.</p>	
<p>b) Namizədlərdən</p> <ol style="list-style-type: none">1. Türkiyə Cümhuriyyəti vətəndaşı olanların (orta məktəbin son üç ilini Şimali Kipr Türk Cümhuriyyətindən başqa, xarici ölkələrdə tamamlayanlardan savayı),2. Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşı olanların (orta təhsilini Şimali Kipr Türk Cümhuriyyəti məktəblərində bitirib GCE AL nəticəsinə sahib olanlardan başqa),3. Vətəndaşlığından biri Türkiyə Cümhuriyyəti olan ikili vətəndaşlığı olanların (orta məktəbin son üç ilini Şimali Kipr Türk Cümhuriyyətindən başqa, xarici ölkələrdə tamamlayanlardan savayı),4. Vətəndaşlığından biri Şimali Kipr Türk Cümhuriyyəti olan ikili vətəndaşlığı olanların (orta təhsillərini Şimali Kipr Türk Cümhuriyyəti məktəblərində bitirib GCE AL nəticəsinə sahib olanlardan başqa),	

5. Türkiyə Cümhuriyyəti vətəndaşı olub orta məktəbi Şimali Kipr Türk Cümhuriyyətində bitirənlərin, Müraciətləri qəbul edilmir.	
--	--

MÜRACİƏT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

MÜRACİƏT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR	
Maddə 7. Müraciət etmə haqqına sahib olan namizədlərdən aşağıdakı sənədlər tələb olunur.	
1- Müraciət və Seçim blankı (internetdən əldə etmək mümkündür.)	
2. Orta məktəb attestatı (attestatin türk dilinə tərcüməsinin notariusda təsdiq olunmuş nümunəsi). Qəbul olunmuş tələbələrə attestatın əsl və onun Türkiyə məktəblərində alınan diplomlara uyğun olduğunu göstərən arayış tələb ediləcəkdir.	
3. Qiymətlər cədvəli (Namizədlərin məktəbdə keçdiyi dərsləri və qiymətlərini göstərir, məktəb direktoru tərəfindən təsdiq olunmuş qiymətlər cədvəlinin türk dilinə tərcüməsinin notariusda təsdiq olunmuş nümunəsi müraciət blankına əlavə edilir.)	
4. İmtahan nəticələrini göstərən arayış. Dəyərləndirmə üçün istifadə olunan və universitetin internet sahifəsində göstərilən imtahan nəticəsini göstərən arayışın Türk dilinə tərcümə edilərək notariusda təsdiq olunmuş surəti. (internet sahifəsində elan edilən minimum ballardan az nəticə ilə edilən müraciətlərə baxılmır.)	
5. Pasportdakı foto və şəxsi məlumatların yazıldığı sahifələrin surəti	
6. Müraciət haqqı. Müraciət üçün internet sahifəsində göstərilən ödəniş edildiyinə dair bank qəbzi	
7. Üzərində alıcının ünvanı yazılan 2 ədəd məktub zərfi	

MÜRACİƏT ZAMANI QƏBUL EDİLƏN İMTAHANLAR VƏ BALLAR

1. Bu təlimat çərçivəsində edilən müraciətlərin dəyərləndirilməsində Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuş əlavəli siyahıda göstərilən imtahan nəticələri əsas götürülür. Əlavədə göstərilən imtahanlara Elmi Şuranın qərarı ilə yeni imtahanlar və qəbul qaydaları əlavə edilə bilər.

2. Bu imtahanlardan universitetə qəbul imtahanları statusunda olanlar (SAT və s.) iki il ərzində etibarlıdır. Orta ümumtəhsil məktəbini bitirmək statusunda olanların etibarlılıq müddətində (Abituriyent, Beynəlxalq bakalavriat, GCE, Tavjahi və s.) məhdudiyət yoxdur.

3. Aşağıdakı siyahıda göstərilən imtahanlara girə bilməyən və ya sənədini ala bilməyən xarici ölkə vətəndaşı olan tələbələrin orta ümumtəhsil məktəb attestatında 100 ballıq qiymətləndirmə sistemində ən az altmış və ya bu nisbətə bərabər bal toplaması və Qafqaz Universitetinin keçirəcəyi imtahandan (KAÜYÖS) ən az qırx alması tələb olunur.

İMTAHAN NÖVÜ	ŞƏRTLƏR
SAT I imtahanı	Ən az 1000 bal və ən az riyaziyyatdan 400 bal
Amerika Kollec Test imtahanı	Humanitar və texniki fənlərdən ən az 20 bal
GCE (A səviyyəsi) imtahanı	İxtisası ilə bağlı ən az 1 məsələdə A səviyyəsi
Beynəlxalq bakalavr diplomu	Diplom balı ən az 24
ABİTUR (Alman təhsil sistemində mərkəzləşdirilmiş qaydada keçən imtahan) imtahanı	Ən çox 3
Fransız Bakalavri	Ən az 10/20
Tavjahi imtahanları	Tibb fakültəsi istisna olmaqla, müraciət edilən digər proqramlarla əlaqədar bölümdə ən az 70/100
Livanda keçirilən bakalavr imtahanı	Tibb fakültəsi və Mühəndislik fakültəsi istisna olmaqla, müraciət edilən qiymətləndirmə növünə görə ən az 13/20 və 60/100
Əl-Şahadə-Əl Tanaviyyə imtahanı	Tibb fakültəsi istisna olmaqla, digər bölümlər üçün ən az 150/240
Çin Xalq Respublikasında keçirilən universitetə qəbul imtahanı	Müraciət edilən proqramın bal sistemində - 750 ballıq sistemdə ən az 375
TÜBİTAKın tanıdığı və iştirak etdiyi beynəlxalq elmi olimpiadalar	Dərəcə almaq
Matura (mərkəzləşdirilmiş qaydada keçən orta məktəb imtahanı) imtahanı	Diplom balı ən az 2.00
Orta təhsil balı	Tam balın ən az 60/100
Qafqaz Universiteti Xarici ölkə vətəndaşı olan tələbələri seçmə imtahanı	Ən az 40 bal
Öz ölkəsində universitetə qəbul imtahanına girmiş olmaq	İxtisası üzrə ən azı minimum keçid balını toplamaq
Digər sənədlər	Universitet Şurası tərəfindən təyin olunan Komissiya dəyərləndirəcək.

TƏHSİL HAQLARI

Qeydiyyatda alınacaq xarici ölkə vətəndaşı olan tələbələrdən 20 .. – 20.. tədris ilində alınacaq təhsil haqları

FAKÜLTƏ/KOLLEC/TEXNİKUM	NORMAL TƏHSİL HAQQI	AXŞAM TƏHSİL HAQQI
Baytarlıq Fakültəsi		
Tibb Fakültəsi		
Pedaqoji Fakültə		
Fən-Ədəbiyyat Fakültəsi		
İqtisadiyyat və İdarəetmə Fakültəsi		
İncəsənət Fakültəsi		
Mühəndislik Fakültəsi		
İlahiyyat Fakültəsi		
Dövlət Konservatoriyası		
Sarıkamış Sport Texnikumu		
Qars Sağlamlıq Texnikumu		
Xarici Dillər Texnikumu		
Qars Peşə Texnikumu		
Kazım Qarabəkir Peşə Texnikumu		
Sosial Elmlər Peşə Texnikumu		
Kağızman Peşə Texnikumu		
Sarıqamış Peşə Texnikumu		
Atatürk Sağlamlıq Xidmətləri Peşə Texnikumu		

QEYD: Nazirlər Kabinetinin qərarı ilə xarici ölkə vətəndaşı olan tələbələrdən alınacaq minimum təhsil haqlarının həcmi bu miqdarlardan çox olduğu təqdirdə, təhsil haqları Universitet Şurası tərəfindən yenidən müəyyənləşdiriləcəkdir.